

# AZƏRBAYCAN UNIVERSİTETİ

## Tərcümə (İngilis dili) ixtisasının tədris qrafiki

### I semestr

I TƏDRİS İLİ	Fənnin kodu	Fənnin adı	Kredit
	ÜF - B01	Azərbaycan tarixi	5
	ÜF - B03.	Xarici dildə işgüzar və akademik kommunikasiya - 1	5
	İF - B01.1	Tələffüz və şifahi nitq vərdişləri - 1	10
	İF - B02.1	Tərcüməçinin oxu vərdişləri - 1	6
	ÜF - B02	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	4
			30

### II semestr

Fənnin kodu	Fənnin adı	Kredit
ÜF - B03.2	Xarici dildə işgüzar və akademik kommunikasiya - 2	5
İF - B01.2	Tələffüz və şifahi nitq vərdişləri - 2	10
İF - B02.2	Tərcüməçinin oxu vərdişləri - 2	6
İF - B03.1	Tərcüməçinin yazı vərdişləri - 1	6
ÜFS - B04.1	Fəlsəfə Məntiq Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Etika	3
		30

**I semestr****II semestr**

<b>II TƏDRİS İLİ</b>	<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
	ÜF - B03.3	Xarici dildə işgüzar və akademik kommunikasiya - 3	5
	İF - B03.2	Tərcüməçinin yazı vərdişləri - 2	6
	İF - B09	İlkin tərcümə vərdişləri	5
	İF - B15	Şifahi tərcümə	7
	SF - B01	Multikulturalizmin əsasları İctimai - siyasi materialların tərcüməsi	3
	SF - B02	Ədəbi - bədii materialların tərcüməsi İdman tərcüməçiliyi	4
			<b>30</b>

<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
İF - B07	Akademik yazı	5
İF - B14	Yazılı tərcümə	9
SF - B03	Tərcümədə ləhcələrin milliliyi Tərcümədə müasir problemlər	7
SF - B04	Bədii əsərlərin tərcüməsi və təhlili Sənəd tərcüməsi	4
SF - B05	Ümummilli lider Heydər Əliyevin irsinin tərcüməsi Frazoloji və idiomatik ifadələrin tərcüməsi	5
		<b>30</b>

**I semestr****II semestr**

<b>III TƏDRİS İLİ</b>	<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
	İF - B06	Tərcümə və müqayisəli üslubiyyat	3
	İF - B05.1	Xarici dil - 1	6
	İF - B16	Tərcümə nəzəriyyəsi	3
	İF - B17	Mülki müdafiə	3
	ÜFS - B04.2	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş Politologiya	3
	SF - B06	Atalar sözləri, məsəllər və idiomatik ifadələrin tərcüməsi Tərcüməşünaslığın tarixi	6
	SF - B08	Film tərcüməsi Məşhur şəxsiyyətlərin nitqinin tərcüməsi	6
			<b>30</b>

<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
İF - B04	Peşəkar tərcümənin əsasları	4
İF - B05.2	Xarici dil - 2	6
İF - B08	Tərcümə və mədəniyyətlərarası ünsiyyət	3
İF - B10	Sənədləşmə və terminologiya	5
SF - B09	Tibbi mətnlərin tərcüməsi Məhkəmə tərcüməçiliyi	6
SF - B10	Mətbuat materiallarının tərcüməsi Tərcümədə tənqid və qiymətləndirmə	6
		<b>30</b>

**I semestr**

<b>IV TƏDRİS İLİ</b>	<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
	İF - B11	Yazılı mətnin şifahi tərcüməsi	6
	İF - B12	Ardıcıl tərcümə və qeydgötürmə texnikası	7
	İF - B13	Kompüter tərcümə proqramları	4
	SF - B07	İqtisadi materialların tərcüməsi Maşın tərcüməsi	6
	SF - B11	Hüquq materiallarının tərcüməsi Tərcüməşünaslığın metodologiyası	7
		<b>30</b>	

**II semestr**

<b>Fənnin kodu</b>	<b>Fənnin adı</b>	<b>Kredit</b>
1	Karyera planlaması	5
2	Yumşaq bacarıqlar (Soft skills)	9
3	Sərt bacarıqlar (Hard skills)	10
4	İstehsalat təcrübəsi/layihə	6
		<b>30</b>